

NEFT DAŞLARI YATAĞININ TƏSNİFAT MODELLƏRİ ƏSASINDA İŞLƏNMƏSİ

N.İ. Cabizadə

SOCAR "Nefiqazelmətdigigatlayihə" İnstitutu

Xülasə

Məqalə uzun müddət işlənilən yataqların istismar obyektlərinin qruplaşdırılmasına həsr edilib. Məsələnin həllində üsul olaraq klaster-analiz seçilmişdir. İlk öncə yatağın geoloji-texnoloji parametrləri toplanmış və sistemləşdirilmişdir. Daha sonra xüsusi program ilə klaster-analiz tətbiq edilmişdir. Alınmış nticələr dendroqram şəklində göstərilmişdir.

Açar sözləri: çoxlaylı neft yatağı, istismar obyekti, təsnifat modelləri, modeləşdirmə, klaster-analiz, dendroqram

Uzun müddət işlənmədə olan yataqların qruplaşdırılması son zamanlar daha aktual problemlərdən biridir. Bu proses istismar obyektlərinin ayrıca öyrənilməsi və layihələndirilməsi zamanı qarşıya çıxan problemləri aradan qaldırmağa imkan verir. Odur ki, son vaxtlar obyektlərdə perspektivli layihələrin tətbiqində qloballıq prinsipi əsas götürür ki, bu da yalnız onların etibarlı qruplaşdırılması nəticəsində mümkün olur.

İstismar obyektlərinin qruplaşdırılması probleminin həllində geologiyada müxtəlif riyazi üsullar tətbiq edilir. Bu üsullardan klaster-analiz daha effektividir. Belə ki, klaster-analizdə müəyyən sayıda obyektlərin iyerarxik təsnifatunda istifadə olunur. Qeyd edilən üsul oxşarlıq əmsalının tapılmasına əsaslanır və bu əmsalın müəyyən edilmiş qiymətində obyektləri optimal qruplaşdırmaq mümkündür. Nəticədə dendroqramlar şəklində verilir ki, bu da cüt-cüt qruplaşdırma, sadə qruplaşdırma, ortalaşmış cüt-cüt qruplaşdırma variantlarını özündə əks etdirə bilər [1, 2].

Qoyulmuş problemin həllində məhz klaster-analizin tətbiqdilmə səbəbləri sırasından əsas üçünü qeyd edək: a) qoyulan məsələnin həllində iyerarxik təsnifat aparılmasının vacibliyi, b) bu analizdə çoxölçülü parametrlərin qiymətlərinin nəzərə alınması, c) obyektlərin qruplaşmalarının daha asan müşahidə edilməsi.

İşlənmənin son mərhələsində olan həm dəniz, həm də quru yataqlarında istismar edilən neft yataqlarının böyük əksəriyyəti kifayət qədər çıxarılabilən qalıq ehtiyata malikdir. Xüsusilə, dənizdə istismar olunan yataqlarda ehtiyatların optimal mənimsənilməsinə geoloji amillərdən (kəsilişdə iştirak edən

layların qeyri-bircinsliyi və tektonik qırılmalarla mürekkebleşməsi) başqa, texnoloji amillər də böyük təsir göstərir [3]. Belə ki, estakadaların meydançalarдан, ayrıca dəniz özüllərində istismarın aparılması ehtiyatların işlənilmə ilə tam şəhər olunmamasına və istismar obyektlərində neftli doymuş lokal sahələrin kifayət qədər qalmışına səbəb olur.

Klaster-analiz üsulu dəniz sahəsində yerləşən və uzun müddət istismarda olan Neft Daşları yatağında tətbiq edilmişdir. Yataq Xali-Kəpez antiklinal xətti üzərində yerləşir, şimal-qərbdən Palçıq Pilpilesi, cənub-şərqdən isə Güneşli yataqları ilə hüdudlanır. Yatağın quyularla açılmış geoloji kəsilişində Eosen - Dördüncü Dövr çöküntüləri iştirak edir. Çöküntülərin V tektonik blokda 1918 nömrəli quyuda açılmış maksimal qalınlığı 3350 m təşkil edir. Abşeron neftli-qazlı rayonunda olduğu kimi, əsas neft yiğimləri maksimum qalınlığı 2400 m olan Məhsuldar Qat çöküntülərində toplanmışdır.

Neft Daşları strukturu diapir tipli braxiantikinal quruluşa malik olub, uzunluğu 11 km, eni isə 2-6 km intervalında dəyişir. Strukturun tağ hissəsi yuyulub və Qırımkı lay dəstəsi (QLD) çöküntüləri dənizmə dibində yer səthinə çıxır. Qırışığın tağ və tağtrafi sahələrindən keçən və amplitudu 350 m-ə çatan üç uzununa və nisbətən kiçik amplitudlu beş enino qırılma vasitəsilə strukturda altı əsas blok (şimalda I, III, V, cənubda Ia, II, IV) və hər bir blok daxilində çoxsaylı mikrobloklar ayılır.

Balans və çıxarılabilən neft ehtiyatlarının miqdarı ilə digər bloklardan fərqlənən hipotetik A tektonik blokunda klaster-analiz tətbiq edilmişdir. Belə ki, həmin blok 18 neftli istismar obyektiనə aynır və blok üzrə son neftverim əmsali 0,49, cari neftverim

əmsali təqribən 0,43 təşkil edir.

Məlum olduğu kimi, istismarda olan yataqların geoloji-mədən məlumatları əsasən işlənmənin ilkin dövrlərində əldə edilir. Uzun müddət işlənən neft-qaz yataqlarında tətbiq edilən texnoloji proseslər layların neftveriminə təsir edən parametrlərin dəyişilməsinə sebəb olur ki, bu da uzun müddət işlənən yataqlarda geoloji parametrlərə istinadla aparılan tədqiqatların nəticələrinin düzgün olmamasına sebəb olur. Bu dəyişikliklər müxtəlif tədqiqatçılar tərəfindən öyrənilmişdir. Yataqların işlənməsi zamanı tətbiq edilən texnoloji proseslər nəticəsində əsasən səxurların kollektorluq xüsusiyyətləri, lay fluidlarının fiziki-kimyəvi tərkibi, lay temperaturu və tektonik qırılmaların xarakteri kimi geoloji parametrlərdə dəyişiklər daha çox özünü bürüzə verir [1]. Qeyd edilənlərə istinad edərək, aparılmış tədqiqat işində yataqların geoloji parametrlərinin cari dövr üçün xarakterik olan qiymətlərindən istifadə edilmişdir.


Yatağın istismar obyektlərində təsnifat prosesi geoloji-texnoloji parametrlərin toplanması, sistemləşdirilməsi və xüsusi program vasitəsilə təhlil edilməsi ardıcılılığı ilə aparılmışdır. Tədqiqat işi üç mərhələdə həyata keçirilmişdir. Birinci mərhələdə obyektlərin geoloji, ikinci mərhələdə texnoloji və sonuncu mərhələdə isə kompleks geoloji-texnoloji parametrlərə istinad edilərək qruplaşdırma aparılmışdır [1, 4]. Bunlardan yalnız sonuncu mərhələdə aparılan təhlil nəticəsində alınmış qruplar interpretasiya edilmişdir.

Məlum olduğu kimi, tədqiq etdiyimiz obyektlərde yerleşən karbohidrogen yataqları əsasən iki növ təbii rejimlə - neftdə hell olunmuş qaz və qarışq rejimlə işlənir. Bu obyektlərdən dördü neftdə hell olunmuş qaz, on dördü isə qarışq rejimlə istismar olunur. Ümumiyyətlə, obyektlərin işlənməsinin layihələndirilməsində ənəm veriləcək müxtəlif parametrlər mövcuddur. Bu zaman əsasən neftverimə müsbət və mənfi təsir edən parametrlərə diqqət yetirmək lazımdır; təqdim olunan işdə bu parametrlər tərafımızdan B.Ə. Bağırovun rəhbərliyi ilə korrelyasiya anal-

izi vasitəsilə təyin edilmişdir.

Neft Daşları yatağının hipotetik A blokunun geoloji-texnoloji parametrlərinə görə aparılmış tədqiqat işində alınmış qruplar məhz yuxarıda qeyd edilənlərə istinad edilərək interpretasiya olunmuşdur.

Geoloji parametrlərin normallaşdırılmış qiymət-




Şəkil 1. Geoloji parametrlərə görə blokun təsnifat modeli

lərindən istifadə edilərək aparılmış analizin nəticəsi *Şəkil 1-də* göstərilmişdir.

Birinci qrupa 5 obyekt (I, II, III, V və VI), ikinci qrupa da 5 obyekt (IX, XI, XII, XIII, XVII) və sonuncu üçüncü qrupa isə 8 obyekt (IV, VII, VIII, X, XIV, XV, XVI, XVIII) aiddir.


Yatağın texnoloji göstəricilərindən istifadə edilərək aparılan təsnifatın nəticələri *Şəkil 2-də* verilmişdir. Dendrogrammdan göründüyü kimi, yataqlar texnoloji parametrlərinə görə 4 qrupda cəmləşmişdir.



Şəkil 2. Texnoloji parametrlərə görə blokun təsnifat modeli

Birinci qrupa 8 (I, II, III, IV, XI, XIV, XV, XVI), ikinci qrupa 2 (XII və XIII), üçüncü qrupa 5 (V, VI, VII, IX, XVIII), dördüncü qrupa isə 3 (VIII, IX və XVII) obyekt daxil olmuşdur.

Sonuncu mərhələdə isə istismar obyektlərinin kompleks geoloji-texnoloji parametrlərinə istinad etməklə aparılmış klaster-analiz nəticəsində hipotetik A tektonik blokunda ayrılmış yataqların üç əsas gruba bölünməsi müşahidə edilir (*səkil 3*).



Şəkil 3. Geoloji-texnoloji parametrlərə görə blokun təsnifat modeli

Birinci qrupa Balaxanı lay dəstəsinin VII horizontu istisna olmaqla, digər horizontlar (I, II, III, IV, V və VI) daxil olmuşdur və onların hər biri qarışq rejimdə istismar olunur. Məlumudur ki, bu obyektlərin son neftverim əmsalına kollektor süxurların keçiriciliyi, işlənmənin əvvəlində neftin çıxarılma tempi və hasilatın sulaşması müsbət, effektiv qalınlıq və neftin özlülüyü isə mənfi təsir göstərir [1]. Bu qrupda keçiriciliyin maksimum qiymətə malik olmasına baxmayaraq, neftverim əmsalının 0,31 təşkil etməsinin əsas səbəbi neftlərin özlülütünün yüksək olmasıdır.

Qarışiq rejimdə istismar olunan ikinci qrup obyektlərinin (VII, VIII, X, XIV, XV, XVI, XVIII) nefzverimini də, birinci qrupda olduğu kimi, yuxarıda göstərilən parametrlər eynilə müsbət və mənfi təsir göstərir. Bu qrupdakı istismar obyektlərinin cari nefzverim əmsali digər qruplardan fərqli olaraq, ən yüksək qiymətə malikdir və buna səbəb onların nefzverimini müsbət təsir edən parametrlərin qiymətinin yüksək olmasıdır.

Sonuncu qrupa (IX, XI, XII, XIII, XVII) daxil olan yataqların ilk dördü nefidə həll olunmuş qaz, so-

nuncusu isə qarışq rejimlə işlənir. Bu qrupdakı obyektlər kollektorların keçiriciliyinin az, nefilərin özlülüğünün isə yüksək qiymətə malik olması ilə səciyyələnir (neftverim əmsalının qiyməti minimumdur).

Bələ bir sual yaramır ki, qarşıq rejimlə istismar olunan obyekt hansı sebəbdən nefidə həll olunmuş, qaz rejimi ilə işlənən vataqların qrupuna daxildir?

Bu sualın cavabı, yuxarıda qeyd edildiyi kimi,

qarışq rejimde işlenen yataqların neft-verimine müsbət təsir edən parametrlərin (kollektorların keçiriciliyinin, işlenmənin əvvəlində neftin çıxarılma tempi və hasilatın sulaşması) qiymətlərinin XVII obyektdə minimum olmasına səbəbdən də bu obyekt cari neftveriməsini minimum olana qardaşdır.

Ayrılmış her bir qrupda geoloji-texnoloji parametrləri oxşar olan istismar obyektləri toplanır. Məhz buna görə da cini qrupda toplanan obyektlərə cini işlənmə layihələrinin tətbiq edilməsi məqsədən vənə savılmalıdır.

Nəticə etibarilə, qeyd etmək olar ki, ceyni qruplara daxil olan oxşar obyektlərdə müvafiq işlənmə layihələrinin tətbiqi daha müsbət nəticələrin alınmasına şərait yaradır. Tədqiqatlar göstərir ki, təklif olunan üsulun tətbiqi Azərbaycanın dəniz sahəsində yerləşən yataqlarıyla yanaşı, quru sahəsində istismar olunan coxlaylı neft yataqları üçün də zəruridir.

ADBIBIYYAT

1. Bağırov B.Ə. *Nefş-qaz mədən geologiyası* // Bakı: ADNA-nın mətbəəsi, 2011, 311 səh.
 2. Bağırov B.Ə., Cəlalov Q.İ., Nəzərova S.Ə. *Riyazi geologiyanın əsasları* // Bakı: Realcom BM mətbəəsi, 2001, 64 səh.
 3. Юсуфзаде Х.Б. – *Разработка и разведка морских нефтегазовых месторождений (на примере месторождений Каспийского моря)* // Баку: «Азернефтр», 1979, 152 с.
 4. Cəbizadə N.İ. – *Nefş-Daşları yatağının V tektonik blokunda məhsuldar qatın işlənməsinin başa çatdırılmasının geoloji xüsusiyyətləri* // Bakı: magistrlik dissertasiyası, 2018, 81 səh.

*N.I.Jabizade***DEVELOPMENT OF NEFT DASHLARY FIELD ON THE BASIS OF CLASSIFICATION MODELS****ABSTRACT**

The article is devoted to the grouping of long-term exploitation facilities. Cluster analysis was chosen as a method for solving the problem. First of all, geological and technological parameters of the field were collected and systematized. Cluster analysis was then implemented with a special software. The results obtained are shown in the form of dendograms.

*Н.И.Джабизаде***РАЗРАБОТКА МЕСТОРОЖДЕНИЯ НЕФТ ДАШЛАРЫ НА ОСНОВЕ МОДЕЛЕЙ КЛАССИФИКАЦИИ****АННОТАЦИЯ**

Статья посвящена группировке объектов длительного пользования. Кластерный анализ был выбран в качестве метода решения проблемы. Прежде всего, были собраны и систематизированы геологические и технологические параметры месторождения. Затем был проведен кластерный анализ с использованием специального программного обеспечения. Полученные результаты показаны в виде дендрограммы.